

NAĞILLARIMIZIN MÜQAYİSƏLİ TƏDQİQİ



AMEA Folklor İnstitutu Elmi Şurasının qərarı ilə filologiya üzrə fəlsəfə doktoru Aybəniz Qadaşovanın "Azərbaycan və ingilis nağıllarında qəliblərin tipo-logiyası" adlı kitabı ("Elm və təhsil", 2023) işiq üzü görüb. Kitabın elmi redaktoru dosent Elçin Abbasov, rəyçiləri dosentlər Afaq Xürrəmqızı və Şakir Albahyevdir.

Məlumdur ki, hər iki xalqın nağıl dilinin təhkiyə özəllikləri diqqət mərkəzinə gətirilir. Təhkiyə məsələsində isə sözsüz ki, nağıl dilinin bədii xüsusiyyətləri də tədqiqatın mərkəzində daxil olur. Belə demək mümkünsə, bu fəsillə Aybəniz Qadaşova həm nağılların sxemini - strukturunu, həm də bədii özəlliklərini paralel şəkildə müşahidə edib, analizlər aparmağa nail ola bilmüşdür. Belə ki, konkret olaraq əgər fəslin bir yarımböndi olan "Xarici təhkiyə (medial) formulları"nda o, təhkiyəni formal-struktur baxımdan təhlilə çəkirə. "Dinləyicilərin diqqətini cəlb etmək üçün onlarda maraq yaradan formullar" adlı növbəti yarımböndə isə həm nağıl dilini təşkil edən struktur vahidini aşkarlamağa macəl tapır, həm də nağıl dilinin şirinliyini təmin edən özünəxas cəhətləri - başqa sözlə, nağıl dilinin bədii xüsusiyyətlərini üzə çıxarmağa imkan tapır. Bu minvalla o, 2-ci fəsildəki araşdırmasını 10 yarımböndə genişliyi ilə təhlilə çəkir və uğurlu qənaotlər əldə etməyə müvəffəq olur. Hər iki xalqın nağıllarında rast gəlinən müştərək və fərqli cəhətləri təpib üzə çıxarıır.

Qadaşova Aybəniz Azik qızının "Azərbaycan və ingilis nağıllarında qəliblərin tipologiyası" adlı tədqiqat işi məhz deyilən istiqamətdə ortaya çıxmış və bu sahədə yaranacaq sualları cavablandırmaq məqsədilə aparılmış gərgin elmi tədqiqatın nəticələrini özündə eks etdirir. Doğrudur, Azərbaycan folklorşunaslığında nağıllarımızın qəlib-formullarının araşdırılması ilə bağlı müəyyən tədqiqatlar aparılmışdır. Ancaq milli folklorumuzla bağlı olan bu əsərlərin digər xalqların, o cümlədən ingilis xalqının nağılları ilə müqayisəyə çəkiləsi folklorşunaslığımızda ilk və yeni bir hadisədir. Bu baxımdan da belə bir tədqiqatın aparılmasına xüsusi bir ehtiyac duyulurdu. Nəzərə alsaq ki, müasir qloballaşma zamanında mədəniyyətlərin bir-biri ilə integrasiya və qovuşması kimi məsələlər daha çox diqqətə çəkilir, o halda bu problemin nə dərəcədə mühüm aktualıq kəsb etdiyini təsdiqləyərik.

Tədqiqatçı mövzunu üç fəsildə araşdırmışdır. "Azərbaycan və ingilis xalq nağıllarında başlangıç formulalarının tipoloji xüsusiyyətləri" adlı ilk fəsildə müəllif zaman və məkan elementi olaraq daha çox iştirak edən başlangıç formulalarını araşdırmağa çəkir. Azərbaycan və ingilis xalq nağılları üzərində apardığı ciddi və gərgin tədqiqatların nəticəsi olaraq bir sıra sistemli elmi qənaotlara görər və fikirlərini fəslin sonunda 13 bənddə ümumişdirməyə nail olur. İddiaçının ingilis dilini mükəmməl bilməsi səbəbindən ki, gətirdiyi nümunələri həm ingilis dilində, həm də paralel olaraq Azərbaycan dilində tərcüməsinə verir. Məhz bu cür real arqumentdən çıxış edən iddiaçı göldiyi elmi nəticəni ortaya qoyur ki, bu da qarşıya qoyulan elmi problemin həm nəzəri baxımdan, həm də praktik baxımdan həyata keçirilməsini əsaslandırmış olur.

Aybəniz Azik qızı Qadaşova kitabın növbəti fəslini "Azərbaycan və ingilis xalq nağıllarında təhkiyə formulalarının tipoloji xüsusiyyətləri" adı altında tədqiqata cəlb edir. Adından da göründüyü kimi, bu fəsildə o, daha geniş təhlil prizmasından probleme yanaşmaq imkanı qazanır. Belə ki, burada nağılların həm formal baxımdan, struktur qəlibləri nəzərdən keçirilir,

hom də ki, hər iki xalqın nağıl dilinin təhkiyə özəllikləri diqqət mərkəzinə gətirilir. Təhkiyə məsələsində isə sözsüz ki, nağıl dilinin bədii xüsusiyyətləri də tədqiqatın mərkəzində daxil olur. Belə demək mümkünsə, bu fəsillə Aybəniz Qadaşova həm nağılların sxemini - strukturunu, həm də bədii özəlliklərini paralel şəkildə müşahidə edib, analizlər aparmağa nail ola bilmüşdür. Belə ki, konkret olaraq əgər fəslin bir yarımböndi olan "Xarici təhkiyə (medial) formulları"nda o, təhkiyəni formal-struktur baxımdan təhlilə çəkirə. "Dinləyicilərin diqqətini cəlb etmək üçün onlarda maraq yaradan formullar" adlı növbəti yarımböndə isə həm nağıl dilini təşkil edən struktur vahidini aşkarlamağa macəl tapır, həm də nağıl dilinin şirinliyini təmin edən özünəxas cəhətləri - başqa sözlə, nağıl dilinin bədii xüsusiyyətlərini üzə çıxarmağa imkan tapır. Bu minvalla o, 2-ci fəsildəki araşdırmasını 10 yarımböndə genişliyi ilə təhlilə çəkir və uğurlu qənaotlər əldə etməyə müvəffəq olur. Hər iki xalqın nağıllarında rast gəlinən müştərək və fərqli cəhətləri təpib üzə çıxarıır.



Qadaşova Aybəniz Azik qızı məntiqi olaraq araşdırmasını "Azərbaycan və ingilis nağıllarında sonluq formullarının tipologiyası" adlı 3-cü fəsillə yekunlaşdırır. Belə ki, bundan əvvəlki fəsillərdə o, başlangıç və təhkiyə formullarını təhlilə çəkmişdir. Müəllif burada da əvvəlki fəsillərdəki tədqiqatçılıq principinə sadıq qalmış, fəsli final formuların pragmatik - funksional xüsusiyyətləri, forma-məzmun qatlari və mifoloji semantik baxımdan üç yarımböndə tədqiq etmişdir.

Yeri gölmüşkən bir məqamı da qeyd edim ki, təkcə A.A.Qadaşovanın tədqiqatında yox, ümumilikdə son dövrlərin elmi nəşrlərində də xarici ölkə müəlliflərinin adları Azərbaycan dilinə tərcümə edilərkən həmin şəxs adları Azərbaycan dilinin fonetik transkripsiyasına uyğunlaşdırılmadan təqdim olunur. Yəni orijinalda olduğu kimi saxlanılır. Halbuki o adlar heç həmin dilin daşıyıcıları tərəfindən də həmin şəkildə - yəni yazıldığı şəkildə səsləndirilmir. Bu kimi hallar isə həm dilimizin səs qanuna uyğunluqlarının, həm də orfoqrafiya prinsiplərimizin tamamilə pozulması deməkdir. İstərdim ki, həm də ingilis dili mütəxəssisi olaraq Aybəniz xanım göləcək tədqiqatlarında bu məsələlərə aydınlaşdırırsın.

Ən nəhayət, sonda isə A.A.Qadaşova monoqrafiyanın Son söz bölümündə çıxardığı elmi-nəzəri təhlillerin ümumi və aydın şərhini vermişdir. Yekunda folklorşunaslığı-mıza Azərbaycan və ingilis nağıllarının müqayisəli araşdırılması zəminində dəyərli bir tədqiqat bəxş edilmişdir. Müəllifə bu istiqamətdə tədqiqat sahəsini genişləndirməkdə yeni-yeni uğurlar arzulayıram!

**Şakir Albahyev
filologiya üzrə
fəlsəfə doktoru**